

AFFA-nın Futbol Akademiyasında görüləcək təmir işlərinin siyahısı

İş həcmliəri cədvəli					
Nö	İşlərin və xərclərin adları	Ölçü vahidi	Miqdarı	Vahidin qiyməti	Yekun məbləğ
I mərtəbə					
Su hovuzu					
1	Divarların çatlamış,qopmuş yerlərinin qashınması,şpaklyovka vurularaq emulsiya ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	425.6		
2	H1,H2,C,D paltardəyişmə və duş otaqlarında metlax döşəmənin sökülməsi	m2	107.5		
3	H1,H2,C,D paltardəyişmə və duş otaqlarında divarlardan kafelin sökülməsi	m2	124.02		
4	H1,H2,C,D paltardəyişmə və duş otaqlarında döşəməyə sement qum məhlulundan hamarlayıcı qatın verilməsi M 200, b=8,0 sm	m2	107.5		
5	H1,H2,C,D otaqlarının döşəməsinə metlağın vurulması(Türkiyə istehsalı)	m2	107.5		
6	H1,H2,C,D otaqlarının divarına kafelin vurulması(Türkiyə istehsalı)	m2	124.02		
7	A,B paltardəyişmə otaqlarında, duş və tualetlərdə metlax döşəmənin sökülməsi	m2	43.60		
8	A,B paltardəyişmə otaqlarında, duş və tualetlərdə divardan kafelin sökülməsi	m2	91.70		
9	A,B paltardəyişmə otaqlarında, duş və tualetlərdə döşəməyə sement-qum məhlulundan hamarlayıcı qatın verilməsi M200, b=8,0 sm	m2	43.60		
10	A,B paltardəyişmə otaqlarında, duş və tualetlərdə döşəməyə metlağın vurulması	m2	43.60		
11	A,B paltardəyişmə otaqlarında metlaxdan plintusun vurulması, h=10,0sm	p.m	25.90		
12	A,B paltardəyişmə otaqlarında duş və tualetlərin divarlarına kafelin vurulması	m2	91.70		
13	A,B paltardəyişmə otaqlarında tavanının alçıpandan yığılması	m2	30.10		
14	A,B paltardəyişmə otaqlarında alçıpandan yığılmış tavanına şpaklyovka vurularaq emulsiya ilə 2 dəfə rənglənməsi (Betek Türkiyə istehsalı)	m2	30.10		
15	A,B paltardəyişmə otaqlarında duş və tualetlərdə alüminium asma tavanın yığılması (Türkiyə istehsalı)	m2	13.50		
16	A,B paltardəyişmə otaqlarının divarlarında çatlamış yerlərin qashınıb təmizlənməsi, şpaklyovka vurularaq emulsiya ilə 2 dəfə rənglənməsi (Betek Türkiyə istehsalı)	m2	85.12		
17	C,D otaqlarına,divarlarda dəliklər açmaqla əlavə havalandırma xəttinin çəkilməsi:				

	- Motor F315	ədəd	1.00		
	- Sinklənmiş dəmirdən hava borusu	m2	16.00		
	- Səs boğucu(qışqıtıcı) F315	ədəd	1.00		
	- Mənfəz 20x20	ədəd	6.00		
	- Fleks F125	m	3.00		
	- Jalüz 30x25	ədəd	1.00		
	- Qutu 20x20	ədəd	6.00		
	- Əlavə materiallar	dəst	1.00		
18	Lambir tavanın sökülməsi	m2	107.5		
19	Alüminium asma tavanın yığılması(60x60)	m2	107.5		
20	Paltar dəyişmə otaqlarında divarlarda çatlamış,qopmuş yerlərin qashımb təmizlənməsi, şpaklyovka vurularaq emulsiya ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	121.8		
21	Döşəməyə keramika seranitdən plintusun vurulması,h=10,0 sm	p.m	40.6		
22	Hovuza düşən pilləkənin sökülərək yerinin dəyişdirilməsi	ədəd	1.0		
23	Hovuz olan binanın fasadında sınımış temperli şüşələrin dəyişdirilməsi (2,3m x 0,9m)	ədəd	1.0		
24	Pisuar arakəsmələrin MDF-dən yığılması(0,8x1,5h)	ədəd	2.0		
25	Zirzəmidə su hovuzunun qapağının və anbarın qapısının təmiri:				
	- Metal list(2400x1200x2)	ədəd	2.0		
	- Dəmir qapının iç plastik üzlüyünün dəyişdirilməsi(penoplas ilə doldurmaq şərti ilə)	ədəd	3.0		
	- Dəmir qapının və su hovuzunun qapılarının pasdan təmizlənərək, antipas vurularaq və üstündən yağlı boya ilə rənglənməsi(Betek Türkiyə istehsalı) 0,9x2,1h	ədəd	2.0		
26	İnşaat tullantılarının əl ilə həyətə daşınması və məşinlərə yükləyib ərazidən çıxarılması	m3	18.0		
Cəmi					
Fitnes zalı					

1	Döşəmədən vinilin sökülməsi	m2	137.0		
2	Divarlarda çatlamış,qopmuş yerlərin qasınıb sökülməsi, şpaklyovka vurularaq emulsiya ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	130.8		
3	Alçıpan tavanda şişmiş yerlərin kəsilib çıxarılması, həmin hissələrə yeni alçıpanın vurulması, şpaklyovka vurularaq emulsiya ilə tavanın 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	137.0		
4	Döşəməyə yeni vinilin vurulması(vinil altı əsasın düzəldilməsi ilə birlikdə)	m2	137.0		
5	MDF plintusun düzəldilib vurulması h=10,0sm	p.m	43.6		
6	İnşaat tullantılarının əl ilə həyətə daşınması və maşınlarla yükləyib ərazidən çıxarılması	m3	8.0		
Cəmi					
İclas otağı					
1	Döşəmədən köhnə laminatın sökülməsi	m2	73.08		
2	MDF plintusun sökülməsi	p.m	35.8		
3	Divarlarda çatlamış,qopmuş yerlərin qasınıb sökülməsi, şpaklyovka vurularaq emulsiya ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	107.4		
4	Alçıpan tavanın yenidən emulsiya ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	73.08		
5	Sınımış PVC pəncərə altlıqlarının sökülməsi (eni 40 sm)	p.m	8.64		
6	Mərmərdən pəncərə altlıqlarının qurulması (eni 40 sm)	p.m	8.64		
Cəmi					
II mərtəbə					
Mətbəx					
1	Divarda kafelin I cərgəsinin sökülməsi	m2	6.3		
2	Mətbəx avadanlıqlarının və rəflərin mətbəxdən çıxarılması	dəst	1.0		
3	Divarda I cərgəyə kafelin vurulması	m2	6.3		
4	Mətbəx avadanlıqlarının və rəflərin yenidən mətbəxdə quraşdırılması	dəst	1.0		
5	İnşaat tullantılarının əl ilə həyətə daşınması və maşınlarla yükləyib ərazidən çıxarılması	m3	4.0		

Cəmi					
Dəhliz					
1	Divarlarda çatlamış,qopmuş yerlərin qasınıb sökülməsi, şpaklyovka vurularaq emulsiya ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	275.4		
2	Alçıpan tavanın emulsiya ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	105.4		
3	Tavana müdaxilə qapağının qoyulması (0,60x0,60)	ədəd	2.0		
4	I və II mərtəbələrdə dəhlizin döşəməsindən köhnə keramika seranit örtüyünün sökülməsi	m2	335.0		
5	Sement-qum məhlulundan hamarlayıcı qatın verilməsi b=8,0sm	m2	335.0		
6	Döşəməyə yeni keramika seranitin vurulması, Türkiyə istehsalı (60x60)	m2	335.0		
7	Keramika seranitdən plintusun vurulması h=10,0 sm	p.m	164.4		
8	İnşaat tullantılarının əl ilə həyətə daşınması və maşınlarla yükləyib ərazidən çıxarılması	m3	26.0		
Cəmi					
Yeməcxana					
1	Alçıpan tavanın emulsiya ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	65.7		
Cəmi					
Pilləkən qəfəsesi					
1	Divarlarda çatlamış,qopmuş yerlərin qasınıb sökülməsi, şpaklyovka vurularaq emulsiya ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	55.0		
2	Alçıpan tavanın emulsiya ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	28.0		
3	Alüminium məhəccərin sökülməsi	p.m	12.6		
4	Pillələrdən keramika seranit üzlüyünün sökülməsi	p.m	30.0		
5	Meydançadan keramika seranit üzlüyünün sökülməsi	m2	2.9		
6	Plintusun sökülməsi	p.m	11.0		
7	Pillələrin yeni keramika seranit ilə üzlənməsi,Türkiyə istehsalı(60x60)	p.m	30.0		

8	Meydançaların yeni keramika seranit ilə üzlənməsi, Türkiyə istehsalı(60x60)	m2	2.9		
9	Keramika seranitdən plintusun vurulması h=10,0 sm	p.m	11.0		
10	Alüminium məhəccərin qurulması	p.m	12.6		
11	İnşaat tullantılarının əl ilə həyətə daşınması və maşınlarla yükləyib ərazidən çıxarılması	m3	3.0		
Cəmi					
Yataq otaqları					
1	12 ədəd otaqdan yataq mebellərinin və şkaflarının çıxarılması	dəst	12.0		
2	Döşəmədən laminatın sökülməsi	m2	303.8		
3	Divarlardan oboyun sökülməsi	m2	744.3		
4	Hamam otaqlarından duş kabinlərin,unitaz və divar içi bacokların,əl üz yuyanın sökülüb çıxarılması	dəst	12.0		
5	Hamam otaqlarının divarlarından kafelin sökülməsi	m2	252.0		
6	Tavandan alüminium asma tavanın sökülməsi	m2	36.7		
7	Döşəmədən metlağın sökülməsi	m2	36.7		
8	Divarlara şpaklyovka vurularaq emulsiya ilə 2 dəfə rənglənməsi (otaq №1,2,3,4,5,6,7,8,9,10,11,12),(Betek Türkiyə istehsalı)	m2	744.3		
9	Alçıpan tavanın emulsiya ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə istehsalı)	m2	303.8		
10	Divar və tavanı ayıran MDF kantın vurulması	p.m	248.2		
11	Döşəməyə yeni laminatın vurulması	m2	303.8		
12	MDF plintusun vurulması h=10,0 sm	p.m	248.2		
13	Hamam otaqlarına kafelin vurulması(Türkiyə istehsalı)	m2	252.0		
14	Alüminium asma tavanın qurulması 60x60	m2	36.7		
15	Hamamların döşəməsinə metlağın vurulması(Türkiyə istehsalı)	m2	36.7		
16	Duş kabinin altında vanna yaratmaq üçün kərpicdən hörgü 12 əd x 1,8 p.m (10x10)	p.m	21.6		

17	Metlax ilə duş kabına altı tikilmiş hissənin üzlənməsi	m2	6.5		
18	Yeni duş kabinin quraşdırılması (0,90x0,90)	ədəd	12.0		
19	Hamam otaqlarında əl üz yuyanların quraşdırılması(işçilik)	dəst	12.0		
20	Smestitellərin quraşdırılması (Türkiyə istehsalı)	dəst	12.0		
21	İnşaat tullantılarının əl ilə həyətə daşınması və maşınlarla yükləyib ərazidən çıxarılması	m3	18.5		
Cəmi					
Mini meydança və fasad					
1	Mini meydançanın qapısının kilidinin dəyişdirilməsi	ədəd	1.0		
2	Giriş qapısının təmiri	ədəd	1.0		
3	Akademiyanın binasında ehtiyat çıxış qapılarının və anbar qapısının pasdan təmizlənərək antipas vurularaq yağlı boya ilə rənglənməsi(Betek Türkiyə istehsalı)	ədəd	4.0		
4	Dama çıxan nərdivanın boyanması	ədəd	2.0		
5	Meydançanın üst torunun dartılması:				
	- Tros F10	p.m	350.0		
	- Karabin	ədəd	320.0		
	- Dartqı	ədəd	8.0		
6	Çökmüş tametlərin bərpası:				
	- Çökmüş tametlərin sökülüb çıxarılması	m2	76.0		
	- Çökmüş yerlərə otsep-sement qarışığının verilib kipləşdirilməsi,tametlərin yenidən düzülməsi(tamet sifarişçidən)	m2	76.0		
7	Fasad üzlüyünün-alkaponun qopmuş hissələrinin bərkidilməsi	dəst	1.0		
8	Fotosel qapıya ümumi baxışın keçirilməsi(lazım olarsa təmiri)	dəst	1.0		
9	Giriş qapısındakı pilləkənin üzlüklərinin sökülməsi və ayaqaltının dəyişdirilməsi:				
	- Meydançanın,pillələrin,pandusun və onun yanlarının köhnə keramika seranit üzlüklərinin sökülməsi	m2	51.74		

	- Pİllələrin yeni keramika seranit ilə üzlənməsi(Türkiyə istehsalı)	p.m	28.0		
	- Meydançanın keramika seranit ilə üzlənməsi(Türkiyə istehsalı)	m2	8.0		
	- Pİlləkənin yanlarının keramika seranit ilə üzlənməsi	m2	2.04		
	- Pandusun üstünün və yanlarının keramika seranit ilə üzlənməsi(Türkiyə istehsalı)	m2	13.7		
	- Rezın ayaqaltının quraşdırılması(1,60x1,20)	ədəd	1.0		
10	İnşaat tullantılarının əl ilə həyətə daşınması və maşınlarla yükləyib ərazidən çıxarılması	m3	9.0		
Cəmi					
Santexniki işlər:					
1	Qazanxanadan AFFA-nın akademiyasına kimi isti soyuq su və istilik xətlərinin çəkilməsi üçün asfaltın laqonda ilə 2 tərəfli kəsilməsi(0,5x42,0m)	p.m	84.0		
2	Torpağın əl ilə qazılıb çıxarılması(42x0,5x0,6h)	m3	12.6		
3	İnşaat zibilinin əl ilə maşınlarla yüklənib 15 km məsafəyə aparılıb boşaldılması	m3	14.7		
4	Borular çəkildikdən sonra boruların üstünə yumşaq torpağın verilməsi(42x0,5x0,6h)	m3	12.6		
5	Şəben qatının verilməsi(42x0,5x0,1h)	m3	2.1		
6	Asfalt-beton örtüyünün qurulması b=6sm(42x0,5)	m2	21.0		
7	PVC boru F63(falqalı)	m	180.0		
8	PVC boru F50(falqalı)	m	24.0		
9	PVC boru F40(falqalı)	m	240.0		
10	PVC boru F32(falqalı)	m	270.0		
11	PVC boru F25(falqalı)	m	400.0		
12	Boruların üçün izolyasiya	p.m	42.0		
13	Üçlük F63-50	ədəd	18.0		
14	Üçlük F63-40	ədəd	22.0		

15	Üçlük F50-40	ədəd	20.0		
16	Üçlük F40-25	ədəd	52.0		
17	Dirsək F63	ədəd	22.0		
18	Dirsək F50	ədəd	56.0		
19	Dirsək F40	ədəd	60.0		
20	Dirsək F32	ədəd	72.0		
21	Dirsək F25	ədəd	520.0		
22	Rekor dirsək F25-½	ədəd	170.0		
23	½ -Rezva(plastik)	ədəd	170.0		
24	Utkə F25	ədəd	54.0		
25	Kafeləltı vintil F25	ədəd	46.0		
26	Kanalizasiya borusu F100, 1 m-lik	ədəd	70.0		
27	Üçlük F100	ədəd	38.0		
28	Üçlük F100-50	ədəd	70.0		
29	Dirsək F100	ədəd	74.0		
30	Keçid F100-50	ədəd	22.0		
31	Kanalizasiya borusu F50, 1 m-lik	ədəd	126.0		
32	Kanalizasiya borusu F50 - 0,5 m-lik	ədəd	64.0		
33	Dirsək F50	ədəd	338.0		
34	Üçlük F50	ədəd	114.0		
35	Kanalizasiya borusu F50 - 2 m-lik	ədəd	32.0		
36	Radiator vintili	ədəd	22.0		

37	Qazanxanada boylerlərin alınıb quraşdırılması (1000L Türkiyə istehsalı)	ədəd	2.0		
38	Amerkanka F32(bronza)	ədəd	20.0		
39	Vintil(dəmir) F32	ədəd	20.0		
40	Baçonka(bronza) F32	ədəd	20.0		
41	Rekor F40-32(çöl)	ədəd	20.0		
42	Pompa nasos 50-10(wilo)	ədəd	1.0		
43	Pompa nasos 25-10(wilo)	ədəd	1.0		
44	Vintil(dəmir) F25	ədəd	2.0		
45	Vintil(dəmir) F50	ədəd	2.0		
46	Baçonka(bronza) F25	ədəd	2.0		
47	Rekor F32-25(çöl)	ədəd	2.0		
48	Aksesuarlar	dəst	1.0		
49	Tualetlərdə aftafa şlank ilə birlikdə	dəst	21.0		
50	Divar içi unitaz (Qrox firması)	ədəd	12.0		
51	Divar içi baçok (Qrox firması)	ədəd	21.0		
52	Divariçi smestitel (Qrox firması)	ədəd	30.0		
53	Duş başlığı (Türkiyə istehsalı)	ədəd	30.0		
54	Arkokran (Türkiyə istehsalı)	ədəd	76.0		
55	Paltar asmaq üçün asqılar(paslanmayan)	ədəd	12.0		
56	Dəsmal asmaq üçün asqılar(paslanmayan)	ədəd	12.0		
57	Trap 10x10	ədəd	24.0		
58	Trap L=30sm(xrom)	ədəd	34.0		

Cəmi					
II mərtəbə kafe və yeməxanaya yeni havalandırma xəttinin çəkilməsi					
1	Motor F250	ədəd	1.0		
2	Motor F200	ədəd	1.0		
3	Kanal	m2	35.0		
4	Cütsüralı mənfəz 20x20	ədəd	6.0		
5	Səsboğucu	ədəd	2.0		
6	Kondisionerin servis qapaqlarının dəyişdirilməsi 40x40	ədəd	4.0		
7	Dosfel F125	ədəd	36.0		
8	Kanalni kondisionerin su xəttinin yenilənməsi	dəst	1.0		
9	Aksesuarlar	dəst	1.0		
10	Quraşdırma xərcləri	dəst	1.0		
11	Kondisionerin ventilyatorunun təmiri	dəst	1.0		
12	Server otağının havalandırma sisteminə qoşulması:				
	- Kanal	m2	12.0		
	- Cütsüralı mənfəz 20x20	ədəd	2.0		
Cəmi					
Elektrik işləri					
1	Kabel 3x4mm	m	100.0		
2	Kabel 3x2,5mm	m	500.0		
3	Kabel 3x1,5mm	m	300.0		
4	Yanmayan qofralı boru F25	m	600.0		

5	Rozetka torpaqlama ilə 220V	ədəd	130.0		
6	3-lü ramka	ədəd	15.0		
7	Açar №1 220V	ədəd	20.0		
8	Açar №2 220V	ədəd	15.0		
9	Rozetka TV	ədəd	13.0		
10	Rozetka TF	ədəd	13.0		
11	Qutu	ədəd	100.0		
12	İşıqlandırıcı LED 60x60	ədəd	25.0		
13	Spot LED 18W	ədəd	75.0		
14	Lampa LED 10W	ədəd	40.0		
15	Bra	ədəd	12.0		
16	EXİT	ədəd	11.0		
17	Tüstü detektoru	ədəd	44.0		
18	Yanğın knopkası	ədəd	5.0		
19	Yanğın kabeli	m	300.0		
20	Kabel TV 90%-li	m	400.0		
21	Mini meydançada LED işıqlandırıcılarının quraşdırılması	ədəd	16.0		
22	Ərazidəki işıqlandırıcı dirəklərdə lampaların dəyişdirilməsi:				
	- Metal-halogen lampa	ədəd	7.0		
	- Metal-halogen lampalar üçün durossel	ədəd	7.0		
	- Metal-halogen lampalar üçün ignitor	ədəd	7.0		
23	Ərazidəki işıq dirəyinin yerinin dəyişdirilməsi:				

	- İşıq dirəyinin sökülməsi	ədəd	1.0		
	- İşıq dirəyini quraşdırmaq üçün çalanın əl ilə qazılması (0,8 x 0,8 x 0,8h)	m3	0.51		
	- Çalanın dibinə şeben qatının verilməsi (0,8 x 0,8x 0,8h)	m3	0.064		
	- Armokarkasın yığılması F14 AIII, F8 AI	tn	0.01		
	- Ankerlərin quraşdırılması	dəst	1.0		
	- Betonun tökülməsi B25 (0,8x0,8x0,8h)	m3	0.51		
24	Əlavə işıq dirəyinin quraşdırılması:				
	- İşıq dirəyini quraşdırmaq üçün çalanın əl ilə qazılması (0,8 x 0,8 x 0,8h)	m3	0.51		
	- Çalanın dibinə şeben qatının verilməsi (0,8 x 0,8x 0,8h)	m3	0.064		
	- Armokarkasın yığılması F14 AIII, F8 AI	tn	0.01		
	- Betonun tökülməsi B25 (0,8x0,8x0,8h)	m3	0.51		
	- İşıq dirəyinin quraşdırılması(dirək sifarişçidən)	ədəd	1.0		
	- Metallo-halogen lampa	ədəd	1.0		
	- Metallo-halogen lampa üçün drossel	ədəd	1.0		
	- Metallo-halogen lampa üçün iqnitor	ədəd	1.0		
	- Kabel (3x2,5)	p.m	10.0		
25	Girişdə döşəmədə olan germetik LED işıqlandırıcıların dəyişdirilməsi	ədəd	6.0		
26	Yanğın elektrik şitinin otaqdan resepsinə köçürülməsi:				
	- Yanğın kabeli	m	100.0		
	- Yanğın knopkası	ədəd	5.0		
27	Aksesuarlar	dəst	1.0		
Cəmi					

Əlavə işlər					
1	Taxta qapılara baxış keçirilib tənzimlənməsi(lazım olarsa təmir edilməsi)	ədəd	40.0		
2	Alüminium qapılara baxış keçirilib tənzimlənməsi(lazım olarsa təmir edilməsi)	ədəd	9.0		
3	Pəncərə dəstəklərinə və pəncərələrin özlərinə baxış keçirilərək tənzimlənməsi(lazım olarsa təmir edilməsi)	ədəd	34.0		
4	Mərmərdən pəncərə altlıqlarının qurulması(40sm enində)	p.m	55.7		
5	İnternet xətləri:				
	- I mərtəbə Paçt serverdəki kəbellərin səliqəyə salınması,internet xətlərinin telefon şəbəkəsindən ayrılması	dəst	1.0		
	- Kabel CAT 6 utp	m	530.0		
	- 24-lük paç panel	ədəd	1.0		
	- Aksesuarlar	dəst	1.0		
Cəmi					
Hasar					
1	Hasarın qopmuş emulsiyasının qashınaraq təmizlənməsi	m2	566.9		
2	Kompressorla fasad şpaklyovkasının divara vurulması	m2	566.9		
3	Divarın fasad emulsiyası ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə)	m2	566.9		
Cəmi					
Mini meydança					
1	Mini meydançanın metal tor hasarının aşağı hissəsində suvaq olunan yerdən qopmuş emulsiyanın qashınaraq təmizlənməsi,fakturalı fasad emulsiyası ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə)	m2	48.2		
Cəmi					
Qazanxana					
1	Qazanxananın divarlarından qopmuş emulsiyanın qashınaraq təmizlənməsi	m2	139.84		
2	Fakturalı fasad emulsiyası ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə)	m2	139.84		

Cəmi					
Yeraltı su rezervuarı					
1	Su rezervuarının yer üstündə görükən hissəsinin qaşınaraq təmizlənməsi, fakturalı fasad emulsiyası ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə)	m2	38.0		
Cəmi					
Yarımstansiya					
1	Yarımstansiyanın divarlarının təmizlənərək fakturalı fasad emulsiyası ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə)	m2	207.92		
Cəmi					
Pandus					
1	Divarların təmizlənərək fakturalı fasad emulsiyası ilə 2 dəfə rənglənməsi(Betek Türkiyə)	m2	41.76		
Toplam məbləğ					
Qeyd:					
1	Ödəniş şərtləri: 50% işlər başlandıqdan 30 təqvim günü sonra, 50% işlər tam təhvil verildikdən sonra;				
2	İşin bitmə tarixi: Müqavilə bağlandıqdan sonra 2 ay müddətində				

Şirkətin adı:

Tarix:

İmza / möhür: